



Azad İqtisadiyyata Yardım İctimai Birliyi

AZ1102, Bakı şəhəri, Tbilisi prospekti, 76, 3-cü mərtəbə.
Tel: (+994 12) 4314612, Faks: (+994 12) 4314614, Mob: (+994 50) 2045589
paafe@freeeconomy.az www.freeeconomy.az

№ 148

28 Mart 2014

**Maliyyə Nazirliyi Uçot Siyasəti Şöbəsinin
müdiri cənab Elxan Cəfərova**

Hörmətli Elxan bəy!

Azad İqtisadiyyata Yardım İctimai Birliyi «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun olaraq 2013-cü il dövrü üçün Maliyyə Hesabatlarını Sizə təqdim edir.

İzahlı qeyd məktuba əlavə edilir.

**Azad İqtisadiyyata Yardım
İctimai Birliyinin sədri:**



Zöhrab İsmayıl

"Qeyri-hökumət təşkilatının
illik maliyyə hesabatının
forması, məzmunu və
təqdim edilməsi Qaydası»na
1 nömrəli əlavə

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2013-ci il tarixə

FORMA № 1

VÖEN

1700662931

Müəssisə, təşkilat ___ "Azad İqtisadiyyata Yardım" İctimai Birliyi

Sahə (fəaliyyət növü) ___ İctimai birlik

Mülkiyyətin növü ___ Xüsusi

Ünvan: AZ1102, Bakı şəhəri, Tbilisi pr. 76

Ölçü vahidi: manat

Bölmə maddə	Bölmə/Maddələrin adı	Qeydlər	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər					
11	Torpaq, tikili və avadanlıq	3	3 905,50		3 388,87	
12	Daşınmaz əmlaka investisiyalar					
13	Uzunmüddətli debitor borcları					
14	Sair uzunmüddətli maliyyə aktivləri					
15	Sair uzunmüddətli aktivlər					
	Cəmi uzunmüddətli aktivlər			3 905,50		3 388,87
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar	4	927,63		927,63	
21	Qısamüddətli debitor borcları					
22	Pul vəsaitləri və onların ekvivalentləri	5	72 058,63		63 775,17	
23	Sair qısamüddətli maliyyə aktivləri					
24	Sair qısamüddətli aktivlər	6	18 299,57		162,32	
	Cəmi qısamüddətli aktivlər			91 285,83		64 865,12
	CƏMI AKTİVLƏR			95 191,33		68 253,99

1	2	3	4	5	6	7
	XALIS AKTİVLƏR (KAPİTAL) VƏ ÖHDƏLİKLƏR					
3	Xalis Aktivlər və Kapital					
30	Nizamnamə kapitalı		-		-	
31	Ehtiyat fondu					
32	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	7	4 833,13		4 316,50	
	Cəmi xalis aktivlər (kapital)			4 833,13		4 316,50
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Uzunmüddətli kreditör borcları					
43	Sair uzunmüddətli öhdəliklər					
	Cəmi uzunmüddətli öhdəliklər			-		-
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	öhdəliklər					
53	Qısamüddətli kreditör borcları	8			1 894,31	
54	Sair qısamüddətli öhdəliklər	9	90 358,19		62 043,18	
	Cəmi qısamüddətli öhdəliklər			90 358,19		63 937,49
	Cəmi öhdəliklər			90 358,19		63 937,49
	Cəmi xalis aktivlər (kapital) və öhdəliklər			95 191,32		68 253,99

Rəhbər

Baş mühasib

“ 28 ” mart 2014-ci il

"Qeyri-hökumət təşkilatının
illik maliyyə hesabatının
formasını, məzmununu və
təqdim edilməsi Qaydası»na
2 nömrəli əlavə

MALIYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

31 dekabr 2013-ci il tarixə

FORMA № 2

VÖEN

1700662931

Müəssisə, təşkilat __ "Azad İqtisadiyyata Yardım" İctimai Birliyi

Sahə (fəaliyyət növü) __ İctimai birlik

Mülkiyyətin növü __ Xüsusi

Ünvan: AZ1102, Bakı şəhəri, Tbilisi pr. 76

Ölçü vahidi: manat

Maddə	Maddələrin adı	Qeydlər	Hesabat dövrü	Əvvəlki dövr
1	2	3	4	5
60	Qeyri-birja əməliyyatlarından gəlir	10	150 493,57	153 959,04
61	Birja əməliyyatlarından gəlir			
	Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapillaşdırılmış işlər			
	Pul formasında verilmiş yardımlar			
	Natural formada verilmiş yardımlar			
	Xammal və istifadə olunmuş materiallar			
	Əmək haqqı xərcləri	11	(26 879,33)	(23 101,42)
	Köhnəlmə və amortizasiya xərcləri	12	(976,37)	(1 766,62)
	Sair əməliyyat xərcləri	13	(122 121,24)	(128 817,62)
62	Uzunmüddətli aktivlərin xaric olmasından qazanc və itkilər			
	Əməliyyat mənfəəti (zərəri)		516,63	273,38
63	Maliyyə gəlirləri			
72	Maliyyə xərcləri			
90	Mənfəət vergisi			
80	Hesabat dövrü üzrə xalis mənfəət (zərər)		516,63	273,88

Rəhbər

Baş mühasib

"28" mart 2014-ci il

«Qeyri-hökumət təşkilatının
illik maliyyə hesabatının
formasını, məzmunu və təqdim
edilməsi Qaydası»na
3 nömrəli əlavə

XALIS AKTIVLƏRDƏ (KAPITALDA) DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 dekabr 2013-ci il tarixə

FORMA № 3

VÖEN

1700662931

Müəssisə, təşkilat ___ "Azad İqtisadiyyata Yardım" İctimai Birliyi

Sahə (fəaliyyət növü) ___ İctimai birlik

Mülkiyyətin növü ___ Xüsusi _____

Ünvan: AZ1102, Bakı şəhəri, Tbilisi pr. 76

Göstəricilərin adı	Qeydlər	Nizamnamə kapitalı (Nizamnamə fondu)	Ehtiyat fondu (kapital ehtiyatları)			Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi
			Qanunvericiliyə uyğun olaraq yaradılan ehtiyat fondu	Nizamnaməyə uyğun olaraq yaradılan ehtiyat fondu	Yaradılan digər ehtiyat fondu		
1	2	3	4	5	6	7	8
<i>Keçmiş hesabat dövrünün əvvəlinə olan qalıq</i>						4 043,1	4 043,12
Səhvlərin düzəldilməsi							-
<i>Səhvlərin düzəldilməsindən sonra keçmiş hesabat dövrünün əvvəlinə olan qalıq</i>		-	-	-	-	4 043,12	4 043,12

1	2	3	4	5	6	7	8
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda öz əksini tapmamış gəlir və xərclər							-
Keçmiş hesabat dövrü üzrə mənfəət (zərər)						273,88	273,88
Nizamnamə kapitalına ilkin və əlavə qoyuluşlar							-
Kapitalın maddələri arasında köçürmələrdən (transferlər) əvvəl keçmiş hesabat dövrünün sonunda qalıq						4 316,5	4 316,50
Kapitalın maddələri arasında köçürmələr (transferlər)						273,4	273,38
Keçmiş hesabat dövrünün sonunda qalıq		-	-	-	-	8 906,88	8 906,88
Keçmiş hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi		-	-	-	-	547,26	547,26
Hesabat dövrünün əvvəlinə qalıq		-	-	-	-	8 906,88	8 906,88
Səhvlərin düzəldilməsi							-
Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə olan qalıq		-	-	-	-	8 906,88	8 906,88
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda öz əksini tapmamış gəlir və xərclər							-
Hesabat dövrü üzrə mənfəət (zərər)						516,63	516,63
Nizamnamə kapitalına ilkin və əlavə qoyuluşlar							-
1	2	3	4	5	6	7	8

Kapitalın maddələri arasında köçürmələrdən (transferlər) əvvəl hesabat dövrünün sonunda qalıq	-	-	-	-	9 423,51	9 423,51
Kapitalın maddələri arasında köçürmələr (transferlər)						-
Hesabat dövrünün sonunda qalıq	-	-	-	-	9 423,51	9 423,51
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	-	-	-	-	516,63	516,63



[Handwritten signature]

[Handwritten signature]

“ 28 ” mart 2014-ci il

"Qeyri-hökumət təşkilatının
illik maliyyə hesabatının
formas, məzmunu və
təqdim edilməsi Qaydası»na
4 nömrəli əlavə

PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 dekabr 2013-ci il tarixə

FORMA № 4

VÖEN

1700662931

Müəssisə, təşkilat ___ "Azad İqtisadiyyata Yardım" İctimai Birliyi

Sahə (fəaliyyət növü) ___ İctimai birlik

Mülkiyyətin növü ___ Xüsusi _____

Ünvan: AZ1102, Bakı şəhəri, Tbilisi pr. 76

Ölçü vahidi: manat

Göstəricilərin adı	Qeydlər	Hesabat ili	Əvvəlki il
1	2	3	4
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Giriş, illik abunə və üzvlük haqları nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;			
Təsərrüfat subyekti tərəfindən təmin edilən mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərindən daxilolmalar;			
Qrantlar və üçüncü tərəflərdən ianələr nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;	14	178 808,58	176 128,48
Royalti, haqlar, komissiyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərindən daxilolmalar;			
Müavinətlərin, maliyyə yardımlarının və s. ödənişləri kimi təşkilatın əsas fəaliyyəti ilə bağlı pul vəsaitlərinin ödənişləri;			
Mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri;		(142 152,79)	(129 277,62)
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri		(26 879,33)	(23 101,42)
Əməliyyat fəaliyyəti ilə əlaqədar olan yerli mülkiyyət vergisi və ya mənfəət vergisi ilə bağlı (müvafiq olan təqdirdə) pul vəsaitlərinin ödənişləri;			
Məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin daxilolmaları və ödənişləri			
Əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti		9 776,46	23 749,44

1	2	3	4
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri.		(1 493,00)	(2 040,00)
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri;			
Digər təsərrüfat subyektlərinin maliyyə alətlərinin əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəlmaları (pul vəsaitlərinin ekvivalentləri kimi uçota alınan alətlər üzrə pul vəsaitlərinin xaricəlmaları istisna olmaqla);			
Digər təsərrüfat subyektlərinin maliyyə alətlərinin satılmasından yaranan pul vəsaitlərinin daxiləlmaları (pul vəsaitlərinin ekvivalentləri kimi uçota alınan alətlər üzrə pul vəsaitlərinin daxiləlmaları istisna olmaqla);			
Digər tərəflərə təqdim edilən avanslar və borc məbləğləri			
Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından yaranan pul vəsaitlərindən daxiləlmalar			
Müqavilələrin diling və ya ticarət məqsədləri üçün saxlanıldığı daxil olmaqla, fyuçers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			
Müqavilələrin diling və ya ticarət məqsədləri üçün saxlanıldığı hallar daxil olmaqla, fyuçers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərindən daxiləlmalar;			
Dividendlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərindən daxiləlmalar;			
Alınmış faizlər şəklində pul vəsaitlərindən daxiləlmalar			
İnvestisiya fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti		(1 493,00)	(2 040,00)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Nizamnamə Kapitalına (Nizamnamə Fonduna) və ehtiyat fondlarına ayırmalar formasında pul vəsaitlərindən daxiləlmalar;			
Qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından yaranan pul vəsaitlərindən daxiləlmalar;			
Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmaları;			
Alınmış faizlər şəklində pul vəsaitlərinin daxiləlmaları			
Maliyyələşdirmə fəaliyyəti üzrə yaranan xalis pul vəsaitlərinin hərəkəti		-	-
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		8 283,46	21 709,44

1	2	3	4
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan qalıq		63 775,17	42 183,32
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		8 283,46	21 709,44
valyuta məzənnələrində dəyişikliklərin təsiri			(117,59)
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalıq		72 058,63	63 775,17

Rəhbər

Baş mühasib



“ 28 ” mart 2014-ci il

7 yanvar 2013-ci il
tarixdə təsdiqlənib

AZAD İQTİSADİYYATA YARDIM İCTİMAİ BİRLİYİ

2014-CÜ İL ÜÇÜN UCOT SİYASƏTİ

Aşağıdakı ucot siyasəti Qeyri Hökumət Təşkilatları üçün Milli Mühasibat Ucotu Standartlarına müvafiq olaraq Azad İqtisadiyyata Yardım İctimai Birliyinin maliyyə hesabatlarında tətbiq edilmişdir və həmçinin maliyyə hesabatlarına müvafiq qeydlər aparılmışdır.

1.Ucot metodu

Maliyyə hesabatları müvafiq Qeyri Hökumət Təşkilatları üçün Milli Mühasibat Ucotu Standartlarına uyğun olaraq və ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

Həmçinin Birliyin fəaliyyəti, Azərbaycan Konstitusiyası, Mülki Məcəlləsinə, Qeyri-hökumət təşkilatları haqqında qanununa, Qrant haqqında qanununa, Vergi Məcəlləsinə və digər qanunlara əsaslanıb.

2.Əsas əməliyyat gəliri

Əsas əməliyyat gəliri qrantlar və üvlük haqlarından olduğundan vergiyə çəlb olunma olmadığından, gəlir anlayışı da başa düşülməli deyildir, yalnız qeyri-birja əməliyyatlarından gəlir kimi alınan bu tipli məbləğlərin xərcləməsini anında hesabatda göstərilməlidir. Digər vergiyə çəlb olunan gəlirlər isə hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır. Əsas əməliyyat gəliri bütün vergilər çıxıldıqdan sonra qalan gəlirdir.

3.Pul vəsaitlərinin hərəkəti

Əsas fəaliyyətdə əldə olunan pul vəsaitlərin hərəkəti haqqında məlumatlar birbaşa metol əsasında, investisiya və maliyyə fəaliyyətlərindən pul vəsaitlərinin hərəkəti haqqında məlumatların təqdim edilməsi adi qaydada təqdim olunçaqdır.

4.Torpaq, tikili, avadanlıq və amortizasiya

Bu uzunmüddətli aktivlər əldə edilərkən ödənilən dəyər əsasında tanınır. Torpaq, tikili, avadanlığın amortizasiyası, onların qalıq dəyəri çıxılmaqla dəyərinin istismar müddəti ərzində aşağıda göstəriləyi kimi silinməsini təmin edir:

Binalar 40 il
Tikililər 30 il
Maşın və avadanlıqlar 4 – 7 il
Nəqliyyat vasitəsi 5 il

5.Qeyri-maddi aktivlər

İlkin tanınmadan sonra qiymətləndirmə əsasında ucota alınacaqdır. Belə ki, ilkin tanınmadan sonra qeyri-maddi aktiv yığılmış amortizasiya və yığılmış qiymətdən düşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ucota alınmalıdır.

Amortizasiya metodu: qalıq dəyərinin azalması metodu ilə aparılacaqdır. Yəni, amortizasiya norması iki və artıq dəfə artırılır və illik amortizasiya ayırmalarının hesablanması üçün istifadə olunur. Hər növbəti ildə aktivin amortizasiya olunan dəyəri yığılmış amortizasiya məbləğində azaldılır.

6.Ehtiyatlar

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirilir. İlkin dəyərə malların alış dəyəri, əmək haqqları və başqa mümkün dolay xərclər daxildir.

7.Valyuta kurslarının dəyişməsinin ucotu

Kurs fərqləri normativ metodu ilə ucota alınacaqdır. Belə ki, monetar maddələrin ödənilməsindən və ya maliyyə hesabatlarında monetar maddələrin cari və ya əvvəlki dövrlərdə fərqli kurslarla təqdim edilməsindən yaranan kurs fərqi gəlir və ya xərc kimi yarandığı dövrdə tanınmalıdır. Mahiyyətə xarici müəssisəyə xalis investisiyanın hissəsini təşkil edən pul vəsaitlərinə aid maddələrdən yarananan kurs fərqi istisna olunur.

8.Vergilər

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır və müvafiq olaraq çari ödəmələr aparılacaqdır.

9.Borclar üzrə məsrəflər

Borclar üzrə məsrəflər sudanın alınması şərtlərindən asılı olmayaraq, borclar üzrə məsrəflər, xərc kimi onların törədildiyi dövrdə tanınmalıdır. Aktivin əldə edilməsi, tikintisi və ya istehsalı ilə bilavasitə əlaqəli olan, müəyyən tələblərə cavab verən, borclar üzrə məsrəflər həmin aktivin ilkin dəyərinə aid edilir. Bu cür borclar üzrə məsrəflər aktivin dəyərinə aid edilməsi yolu ilə, müəssisənin gələcəkdə iqtisadi səmərə əldə edəcəyi ehtimal olunması və bu məsrəflərin etibarlı qiymətləndirilməsinin mümkün olması şərtinə əməl olunduqda kapitallaşdırırlar. Digər borclar üzrə məsrəflər, xərc kimi onların törədildiyi dövrdə tanınmalıdır.

Amma vergi ucotuna əsasən bütün borç üzrə məsrəflər, yəni faizlər baxmayaraq ki, hər hansı aktivin alınması ilə bağlıdır, bu tipli məsrəflər gəlirdən çıxılmalıdır. Buna görə də mühasibat ucotu və vergi ucotu arasında daimi fərqlər yaranmalıdır. Qalan bütün faiz xərcləri də vergi ucotunda gəlirdən çıxılmalıdır.

10.Qiymətləndirilmiş öhdəliklər

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik qiymətləndirilmiş öhdəlik kimi tanınır.

11. Xərclərin tanınması

Birlikdə xərclər layihələr əsasında alınan və layihə cərcivəsində layihələrin büdcələri əsasında ödənilən zamanı tanınacaqdır. Yəni layihələrdən vəsaitlər daxil ola bilər, amma layihə icra olunmasa həmin alınan vəsaitlər xərc kimi tanına bilməz.



Zöhrab İsmayıl

Maliyyə hesabatlarına qeydlər

1. Birlik haqqında ümumi məlumat

Birlik 26 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən 1106-Q11-2131 sayılı Hüquqi Şəxsin Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır.

Birliyə 09 oktyabr 2006-cı il tarixdə Bakı şəhər Vergilər Departamentinin 1 sayılı Filialı tərəfindən 1700662931 sayılı VÖEN şəhadətnaməsi verilmişdir.

Birliyin nizamnamə üzrə əsas fəaliyyəti məqsədi investisiya layihələrinin və sosial-iqtisadi proqramların həyata keçirilməsinə, özəl sektorun, yerli özünüidarəetmənin institutlarının və müasir iqtisadi təhsilin inkişafına yardım etməkdən ibarət olan vəzifələrin həyata keçirilməsindən ibarətdir. Birliyin fəaliyyət ünvanı: Bakı Şəhəri, Tbilisi prospekti 76, (3-cü mərtəbə).

2. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

3. Əsas vəsaitlər

Məzmun	Maşın və avadanlıq	Mebel və təsərrüfat inventarları	Cəmi
01 yanvar 2012-ci il tarixinə ilkin dəyər	7943.63	494.00	8437.63
Yığılmış amortizasiya	5040.14	282.00	5322.14
01 yanvar 2012-ci il tarixinə balans dəyəri	2903.49	212.00	3115.49
Daxilolmalar	2040.00		2040.00
Xaricolmalar	2135.55		2135.55
Amortizasiya ayırmaları	988.70	42.40	1031.10
Xaricolmalar üzrə yığılmış amortizasiya	1400.03		
31 dekabr 2012-ci il tarixinə ilkin dəyər	7848.08	494.00	8342.08
Yığılmış amortizasiya	4628.81	324.40	4953.21
31 dekabr 2012-ci il tarixinə balans dəyəri	3219.27	169.60	3388.87
01 yanvar 2013-cü il tarixinə ilkin dəyər	7848.08	494.00	8342.08
Yığılmış amortizasiya	4628.81	324.40	4953.21
01 yanvar 2013-cü il tarixinə balans dəyəri	3219.27	169.60	3388.87
Daxilolmalar	1385.00	108.00	1493.00
Xaricolmalar			
Amortizasiya ayırmaları	920.85	55.52	976.37
Xaricolmalar üzrə yığılmış amortizasiya			
31 dekabr 2013-cü il tarixinə ilkin dəyər	9233.08	602.00	9835.08
Yığılmış amortizasiya	5549.66	379.92	5929.58
31 dekabr 2013-cü il tarixinə balans dəyəri	3683.42	222.08	3905.50

4. Ehtiyatlar

Göstəricilər	31.12.2013	31.12.2012
Az qiymətli əşyalar	927.63	927.63
YEKUNU	927.63	927.63

5. Pul vəsaitləri və onların ekvivalentləri

Göstəricilər	31.12.2013	31.12.2012
Bank hesablarında pul vəsaitləri (Milli valyutada)	24430.69	45658.60
Bank hesablarında pul vəsaitləri (Xarici valyutada)	47627.94	18116.57
YEKUNU	72058.63	63775.17

6. Sair qısamüddətli aktivlər

Göstəricilər	31.12.2013	31.12.2012
Vergi aktivı (vergilər üzrə artıq ödəmə)	492.00	21.20
Sosial sığorta haqqı üzrə artıq ödəmə	20.24	141.12
Qrant üzrə tərəfdaşlara verilmiş avanslar	15214.14	0
Təhtə hesab məbləğlər	2241.42	0
İşçilərə verilmiş avanslar	331.77	0
YEKUNU	18299.57	162.32

7. Toplanmış mənfəət (ödənilməmiş zərər)

Göstəricilər	31.12.2013	31.12.2012
Qrant hesabına alınan əsas vəsaitlərin və az qiymətli əşyaların əvəzsiz daxil olmasından yaranan əlavə kapitalın qalığı	4833.13	4316.50
YEKUNU	4833.13	4316.50

8. Qısamüddətli kreditör borcları

Göstəricilər	31.12.2013	31.12.2012
Təhtə hesab şəxsə olan borclar	0	1894.31
YEKUNU	0	1894.31

9. Sair qısamüddətli öhdəliklər

Göstəricilər	31.12.2013	31.12.2012
Qrant vəsaitləri üzrə öhdəliklərin qalığı	90358.19	62043.18
YEKUNU	90358.19	62043.18

10. Qeyri-birja əməliyyatlarından gəlir

Göstəricilər	2013	2012
Qrant layihələri üzrə yerinə yetirilmiş öhdəliklər	150493.57	153959.04
YEKUNU	150493.57	153959.04

11. Əmək haqqı xərcləri

Göstəricilər	2013	2012
Qrant layihələri üzrə işçilərə hesablanmış əmək haqqı	26879.33	23101.42
YEKUNU	26879.33	23101.42

12. Köhnəlmə və amortizasiya xərcləri

Göstəricilər	2013	2012
Hesablanmış amortizasiya məbləği	976.37	1031.10
Ləğv edilmiş əsas vəsaitlərin qalıq dəyəri	0	735.52
YEKUNU	976.37	1766.62

13. Sair əməliyyat xərcləri

Göstəricilər	2013	2012
Qrant layihələrinin yerinə yetirilməsində çəkilən bütün digər xərclər	122121.24	128817.62
YEKUNU	122121.24	128817.62

14. Qrantlar və üçüncü tərəflərdən ianələr nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar.

Tarix	Donor təşkilatın adı	Qrant vəsaiti 2013-cü il
16.01.2013	OXFAM Humanitar Təşkilatı	9734.95
18.02.2013	OXFAM Humanitar Təşkilatı	1363.77
20.02.2013	Böyük Britaniya və İBK səfirliyi	1237.70
07.03.2013	National Endowment for Democracy (ABŞ)	14519.08
19.03.2013	OXFAM Humanitar Təşkilatı	327.19
11.04.2013	OXFAM Humanitar Təşkilatı	1870.45
18.04.2013	Avrasiya Əməkdaşlıq Fondu	5240.00
21.05.2013	OXFAM Humanitar Təşkilatı	1324.51
19.06.2013	ATƏT-in Bakı ofisi	4100.00
09.07.2013	Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (Budapeşt)	14048.60
12.08.2013	OXFAM Humanitar Təşkilatı	665.96
27.08.2013	National Endowment for Democracy (ABŞ)	12550.40
18.09.2013	OXFAM Humanitar Təşkilatı	3464.91
17.10.2013	Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi	67332.46
22.10.2013	OXFAM Humanitar Təşkilatı	9964.38
05.11.2013	Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondu	18072.66
08.11.2013	National Endowment for Democracy	8627.30
12.12.2013	Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (London)	4102.67
	Məzənnə fərqi (artım)	261.59
	Cəmi (manat)	178808.58

«Azad İqtisadiyyata Yardım»
İctimai Birliyinin Sədri:

Zöhrab İsmayıl

«Azad İqtisadiyyata Yardım»
İctimai Birliyinin Baş mühasibi:

Gülyanə Həbibova



KERMUR AUDİT VƏ KONSALTİNG

MƏHDUD MƏSULİYYƏTİ CƏMİYYƏTİ

VÖEN 1302643361

Audit Lisenziyası № 047529, 15.12.2011-ci il

Ünvan: Bakı ş. Səməd Vurğun küçəsi 81.

Telefon: (050) 3317542

MÜSTƏQİL AUDİTOR HESABATI

Maliyyə hesabatları

Mən, «Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin 31 dekabr 2013-cü il tarixinə balans hesabatından və bu tarixdə başa çatmış il üzrə mənfəət və zərərlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin axını barədə hesabatlardan, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini apardım.

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti

Birliyin rəhbərliyi göstərilən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Həmin məsuliyyətə fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması, müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

Auditorun məsuliyyəti

Mənim vəzifəm apardığım audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Mən auditə beynəlxalq audit standartlarına uyğun aparmışam. Bu standart məndən etik normalara riayət etməyi və auditin planlaşdırılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə Birliyin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Mən hesab edirəm ki, əldə etdiyim audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Rəy

Mənim fikrimcə, maliyyə hesabatları 31 dekabr 2013-cü il tarixinə Birliyin balans hesabatı və bu tarixdə başa çatmış il üzrə mənfəət və zərərlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin axını üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır.

Direktor:  Adil Vahabov

«27» mart 2014-cü il